

**Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
21.04.2014-cü il tarixli 445 nömrəli sərəfəri il  
təsdiq edilmişdir**

**Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan  
ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərin tələbatın  
müəyyənliyi, pedaqoji kadrların yerləşməsi və ixtisaslaşdırılması**

**QAYDALARI**

**1. Ümumi müddəalar**

1.1. "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərin tələbatın müəyyənliyi, pedaqoji kadrların yerləşməsi və ixtisaslaşdırılması Qaydaları" (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəfəri ilə təsdiq olunmuş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində iştirak etməyə imkan verən müxtəlif xüsusiyyətlər üçün əlavə təhsil və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" 14 aprel 2010-cu il tarixli 67 nömrəli, "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərəcə yükü normalarının müəyyən edilməsi haqqında" 24.11.2010-cu il tarixli 215 nömrəli, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmətlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" 24.11.2011-ci il tarixli 191 nömrəli qərarlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar təhsil sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblərdə, ümumi təhsil internat məktəblərində və istedadlı gənclər üçün məktəblər, gimnaziyalar, liseylər) və peşə liseylərində

(bundan sonra - mü ssis ) mü lliml r t l batn mü yy nl dirilm sini, mü lliml rin, dig r pedaqoji i çil rin daimi v ya müdd tli m k müqavil si il i q bulunu v yerd yi m sini t nziml yir, bu sah d t hsili idar etm orqanları, mü ssis r hb rl rinin s lahiyy t v v zif l rini mü yy n edir.

1.3. Mü ssis l rd daimi i l y n mü lliml rin bir rayondan ( h rd n) ba qa rayona ( h r ) yerd yi m si v ixtisaslı mü llim kadrlarının i q bulu T hsil Nazirliyi t r find n elektron texnologiyalar t tbiq olunmaqla v ffaflıq t min edilm kl m rk zl dirilm qaydada müsabiq yolu il h yata keçirilir.

1.4. Mü lliml rin yerd yi m si v i q bulu üçün T hsil Nazirliyind müsabiq komissiyası v apelyasiya komissiyası yaradılır.

1.5. Mü ssis l rd dig r pedaqoji kadrların (mü llim köm kçil ri, t rbiy çil r, defekt l qlar, l q pedl r, istehsalat t limi ustaları, praktik psi l qlar, s si l q-pedaq qlar, m kt b u aq birliyi t kilatı r hb rl ri, bilavasit pedaq ji pr sesl m ul lan müh ndis-te niki, t dris-köm kçi i çil r, kitabxana müdiri v kitab anaçılar) i q bulu tabelik üzr t hsili idar etm orqanın razılı ı sasında mü ssis l rin r hb rl ri t r find n h yata keçirilir.

1.6. Mü ssis l rd vakant olan g ncl rin ça ırı aq d rki hazırlı ı üzr r hb r v zif sin i q bul S f rb rlik v H rbi Xidm t Ça ırı üzr Rayon Dövl t dar si v tabelik üzr t hsili idar etm orqanın il razıla dırılmaqla mü ssis r hb ri t r find n h yata keçirilir.

1.7. T hsil sistemin daxil olan xüsusi tipli ümumi t hsil mü ssis l rin (xüsusi m kt bl r v xüsusi internat m kt bl ri, sa lamlıq imkanları m hdud u aqlar üçün xüsusi m kt bl r v internat m kt bl ri, xüsusi qay ıya ehtiyacı olan u aqlar üçün mü ssis l r, c zaç km mü ssis l rind ki ümumt hsil m kt bl rin ) mü lliml rin v dig r pedaqoji i çil rin i q bulu tabelik üzr t hsili idar etm orqanının razılı ı sasında mü ssis l rin r hb rl ri t r find n h yata keçirilir.

1.8. M hk m nin q rarına sas n, yaxud sa lamlı ı il laq dar pedaqoji f aliyy t göst rm si qada an olunan xsl r pedaqoji i d çalı a bilm zl r. H min kateqoriyadan olan xsl r mü lliml rin i q bulu üzr müsabiq y buraxılmırlar.

1.9. Qeyri-pedaqoji təhsilli, həmçinin xaricdə təhsil alaraq təhsil sənin dinin tanınmasına dair hədətənamə almayan xsl rın müllim vəzifəsinə i q buluna icaz verilmir.

1.10. xstiasası üzrə ən azı 10 il müllimlik fəaliyyəti göstərmiş və sonradan 3 ildən az müddət işdən ayrılmış xsl rın yenidən i q buluna Təhsil Nazirliyinin müraciətində həyata keçirilir. Müraciət etmiş hər bir xsl müsahibə aparılır və nəticələr sənə müvafiq qərar qəbul edilir. Belə müraciət edənlər müllimlərin i q buluna üzrə mərkəzləndirilmiş müsabiqənin keçirildiyi dövr istisna olmaqla, dərsləri il rində baxılır.

1.11. Müllimlərin yalnız fakultativ, fərdi və qrup, dərslər nəzarət məllər, eləcə də rənkəməlləri üçün ayrılma saatlarına i q buluna icaz verilmir.

1.12. n zibati və cinayət məsuliyyətinə cəlb edilməsi ilə laqədar işdənkənlərlə dırılmış müllimlərin pedaqoji i qaytarılması məsələsinə mövcud qanunvericilik və bu Qaydalar sənədə baxılır.

1.13. i q bul olunan və işdən azad edilmiş müllimlər haqqında məlumatların gəci 15 gün müddətində Təhsil Nazirliyinin Təhsilində olunmasının Məlumat Sisteminə (TMS) daxil edilir.

## **2. Müsislərdə müllimlərin tələbatını müyyənləndirilməsi**

2.1. Müsislərdə işləyən müllimlərin arasında dərslərin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müsislərinin pedaqoji i qilərinin dərslərinin yükü normalarının müyyənləndirilməsi haqqında” 24.11.2010-cu il tarixli 215 nömrəli Qərarına uyğun aparılmaqla vakant yerlərdə müsis rəhbərliyi tərəfindən müyyənləndirilir.

2.2. Dərslərin bölgüsü aparılarkən müsislərdə işləyən müllim üçün həftəlik 1 (bir) stavka dərslərinin yükü 12 saat (bu zaman həftəlik dərslərinin yükü 3 (üç) stavgadan çox olmamalıdır) müyyənləndirilir. 12 saatdan az dərslərinin vakant olarsa, həmin saatlar ilk növbədə müsisnin müllimləri arasında, müyyənləndirilmə yuxarı həddə

gözl nilm kl bölü dürülür. Mü ssis d h r hansı ixtisasdan kadr olmadıqda, h min ixtisas üzr t dris planına sas n mü yy nl dirilmi h ft lik d rs yükü 6-11 saat oldu u halda dig r mü ssis l rd n v zçilikl mü llim d v t olunması m s l sin baxılır, bu mümkün olmadıqda h min d rs saatları vakant hesab edilir v müsabiq y çıxarılması üçün t qdim edilir.

2.3. Çalı manın son ya h ddin çatmı mü lliml rin d rs yükü onlarla ba lanmı müqavil müdd tind vakant yerl rin mü yy nl dirilm si zamanı n z r alınmır.

2.4. T hsil Nazirliyinin birba a tabeliyind olan t hsil mü ssis l rin sosial m zuniyy t yerin mü lliml rin i q bulu Nazirliyin, dig r mü ssis l r is t hsil idar etm orqanlarının razılı ı il n çoxu 3 il müdd tin m k müqavil si ba lanılır v mrl r smil dirilir. Sosial m zuniyy td olan mü lliml r h r d rs ilinin vv lind tarifl m c dv lind h ft lik d rs yükü ayrılır v mrl dirilir. Sosial m zuniyy td olan mü llimin yerin müdd tli m k müqavil si il i götürül n i çil r h min d rs yükü verilir v tarifl m c dv lind qeyd edilir. Müdd tli m k müqavil si ba lanmı i çi il m k müqavil si sosial m zuniyy td olan mü llim i qayıtdı ı günd n l v edilir.

2.5. Ümumi t hsil mü ssis l rinin ibtidai sinifl rind mü lliml rin iki sinif komplektind d rs aparmasına yol verilmir. Z ruri ehtiyac olduqda t hsil mü ssis l rinin t qdimatına sas n ibtidai sinifl rd mü lliml rin iki sinif komplektind d rs aparmasına t hsil idar etm orqanı t r find n razılıq verilir.

2.6. btidai sinifl rd fiziki t rbiy , musiqi, texnologiya v t sviri inc s n t d rsl ri ibtidai sinif mü lliml rinin özl ri t r find n t dris edilir. btidai sinif mü lliml rinin yazılı razılı ı sasında h min d rsl rinin ixtisas mü lliml ri t r find n t drisin icaz verilir.

btidai sinifl rd xarici dil v informatika f nl ri ixtisaslı kadrlar t r find n t dris edilir. Kadr olmadı ı halda, informatika f nninin ibtidai sinif mü llimi t r find n t drisin icaz verilir.

2.7. Mü lliml rin yeni t dris ili üçün d rs yükü mü ssis r hb ri t r find n mü lliml r m k m zuniyy tin çıxanad k mü yy nl dirilir v onlara bu bar d

m lumata verilir. Mü lliml rin d rs yükü t dris ili rzind , bir qayda olaraq, sabit saxlanılır.

2.8. Yerli t hsili idar etm orqanları v müvafiq t hsil mü ssis l rinin r hb rl ri h r il may ayının 15-d k yeni t dris ili üçün vakant yerl r bar d m lumata mü yy nl dirilmi forma üzr T hsil Nazirliyin t qdim edir (ka ız v elektron variantda).

2.9. Az rbaycan Respublikası Nazirl r Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömr li Q rarına uy un olaraq k nd rayonlarında yerl n ümumi t hsil mü ssis l rin g nc müt x ssisl rin i c lb olunmasının stimulla dırılması m qs di il müvafiq h v sl ndirm t dbirl rinin t tbiq olundu u n z r alınaraq h min vakant yerl rin qar ısında xüsusi **(H-1)**<sup>1</sup> v **(H-2)**<sup>2</sup> i ar l r yazılarak m lumata daxil edilir. K nd m kt bl rin i q bul üçün n z rd tutulmu h v sl ndirm t dbirl ri ali v orta ixtisas t hsili mü ssis l rini pedaqoji ixtisaslar üzr bitirmi v ya ı 35-d k olan g nc müt x ssisl r amil olunur.

H v sl ndirm t dbirl ri t tbiq olunan vakant yerl ri mü yy nl dir rk n h min vakant yer ixtisaslı mü llim kadrlarına ciddi ehtiyac olması, t labatın vv lki ill rd n yaranması v t min olunmaması, vakant d rs yükünün v zçilik v saathesabı qaydada aparılmasının qeyri-mümkünlüyü kimi t l bl r gözl nilm li v rayon m rk zind n olan m saf d qiq göst rilm lidir.

2.10. D rs bölgüsü h r il sentyabrın 20-d k mrl r smil dirilir. Tarifl m c dv li tabelik üzr idar etm orqanlarının t sdiqin t qdim olunanad k mü ssis

---

<sup>1</sup> Rayon m rk zind n 20 km-d k m saf d yerl n k nd m kt bind m k f aliyy tin ba layan v 3 il müdd tind bu f aliyy ti h min m kt bd davam etdir n g nc müt x ssisl r a a ıdaki h v sl ndirm t dbirl ri t tbiq olunur:

- ✓ yol x rci, mlakın da ınması üçün n qliyyat x rci, ilkin ya ayı raitinin yaradılması m qs dil m k haqqının 2 (iki) misli h cmind bird f lik yardım;
- ✓ 3 il müdd tind kommunal xidm tl rini öd m k üçün h r ay 40 (qırx) manat m bl ind kompensasiya verilm si.

<sup>2</sup> Rayon m rk zind n 20 km-d n artıq m saf d yerl n k nd m kt bind m k f aliyy tin ba layan v 3 il müdd tind bu f aliyy ti h min m kt bd davam etdir n g nc müt x ssisl r yuxarıda göst ril n h v sl ndirm t dbirl ri il yana ı h r ay m k haqqına 70 (yetmi ) manat lav olunur.

üzr kadr m s l l rinin t nziml nm si t min olunmalı v vakant d rs saatları c dv ld göst rilm lidir.

### 3. Mü lliml rin yerd yi m si üzr müsabiq nin keçirilm si

3.1. Mü ssis l rd daimi i l y n mü lliml rin bir rayon ( h r ) daxilind yerd yi m si yerd yi m h yata keçiril c k mü ssis nin direktorunun r yi n z r alınmaqla, tabelik üzr t hsili idar etm orqanı t r find n h yata keçirilir. Q rar q bul olunduqdan sonra mü llimin yerd yi m si müvafiq mü ssis r hb rl ri t r find n mrl r smil dirilir.

3.2. Mü ssis l rd daimi i l y n mü lliml rin bir rayondan ( h rd n ) ba qa rayona ( h r ) yerd yi m si m rk zl dirilmi qaydada iki m rh l li müsabiq yolu il (elektron riz d ki göst ricil rin qiym tl ndirilm si v müsahib ) proqram t minatı t tbiq olunmaqla h yata keçirilir.

3.3. H v sl ndirm t dbirl ri t tbiq olunan k nd m kt bl rind i l y n g nc müt x ssisl r n z rd tutulmu müdd t ba a çatanad k i yerini d yi m k üçün müraci t ed bilm zl r. Xüsusi hallarda (s hh ti, ail v ziyi ti v s.) m s l y f rdi qaydada T hsil Nazirliyi t r find n baxılır.

3.4. Mü lliml rin yerd yi m sini h yata keçirm k üçün T hsil Nazirliyinin r smi nternet saytının ([www.edu.gov.az](http://www.edu.gov.az)) “Mü lliml rin i q bulu” s hif sind bu Qaydalar, “Vakant yerl r bar d m lumat”, “Elektron riz ”, “Yerd yi m üçün vakant yerl rin seçilm si v elektron riz nin doldurulmasına dair t limat”, “Müsahib proqramı” v “ xsi s hif ” yerl dirilir.

3.5. yerini d yi m k ist y n mü lliml r T hsil Nazirliyinin nternet saytında ([www.edu.gov.az](http://www.edu.gov.az)) «Mü lliml rin i q bulu» s hif sin daxil olub elektron riz doldurmalıdırlar. Elektron riz l rin q bulu vaxtı h r il T hsil Nazirliyi t r find n mü yy nl dirilir v elan edilir.

3.6. Yerd yi m üçün elektron riz ver n mü llim ixtisası üzr n çoxu 8 (s kkiz) vakant yer seç bil r. Qar ısında (H-1) v (H-2) i ar si olan vakant yerl r

kənd məktəblərində həvəsləndirmə tədbirlərinin təbiiqinə zərər tutulan yerlərdir. Yerlərdə seçim ardıcılığı gözlənilməklə aparılır.

3.7. “Müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edənlərin namizdlərin elektron rəzervində təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları” əsasında müsabiqənin birinci mərhələsində elektron proqram təminatı vasitəsilə hər bir namizdin qiymətləndirilməsi aparılır.

3.8. Elektron rəzervlərin qəbulu başa çatdıqdan 3 (üç) təqvim günü sonra yerdəyişmə aparılır. Rəzervsi təsdiqlənmiş namizdlər üçün yerdəyişmənin nəticəsi və müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumatları onların “ xsis hif ”sində yerləşdirilir.

3.9. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin ikinci mərhələsində Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə müsahiblər keçirir. Bu məqsədlə müsahib komissiyaları yaradılır. Komissiyaların tərkibinə yerdəyişmə həyata keçiriləcək müəssisənin direktoru da daxil edilir.

3.10. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin II mərhələsində buraxılış namizdləri “ xsis hif ”də qeyd olunan tarixdə xsisini (elektron rəzervlərinin surəti, diplom(lar) və onalav (lər) (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair hədətənamə), xsiyyət vəsiqəsi, məktəb kitabçasının surətini və elektron rəzervində göstərilən məlumatları təsdiqlənmiş digər sənədlərin slini və ya notarial qaydasında təsdiqlənmiş surətini) müsabiqə komissiyasına təqdim edirlər.

3.11. Yerdəyişməyə namizdlər müsahibənin başlanmasına 1 (bir) saat qalmı qeydiyyatdan keçməlidirlər. Bunun üçün xsiyyət vəsiqəsinin slitəqdim edilir. xsiyyəti təsdiqlənmiş sənədlə təqdim olunmadıqda, namizdə müsahibəyə buraxılmır.

3.12. Müsahib mərhələsində nəvvəl namizdin elektron rəzervində qeyd olunmuş məlumatların düzgünlüyü sənədlərin slilə yoxlanılır. Elektron rəzervdəki məlumatlarla təqdim edilmiş sənədlər arasında uyunsuzluq halları aşkarlandıqda, həmin namizdə müsahibəyə buraxılmır.

3.13. Müsahib zamanı yerd yim üçün namizdin pe kompetensiyaları, pedaqoji f aliyy ti dövründ ld etdiyi nailiyy t l ri v pe kar inki afı be ballıq kala üzr qiym t l ndirilir.

3.14. H r hansı ixtisas üzr bir vakant yer yerd yim üçün iki v daha artıq namiz d olduqda, müsabiq komissiyası t hsil v pe karlıq s viyy sini, dig r z ruri halları (h rbçi ail si, azya lı övladları olması, x st ail üzvün qulluq, ail qurmaqla laq dar ya ayı yerini d yi m v s.) ara dırmaqla müvafiq q rar q bul edir. Müsabiq nin I v II m rh l l ri üzr qiym t l ndirm nin n tic l ri n z r alınmaqla namiz dl rin yekun qiym t l ndirilm si, n tic l r bar d m lumat h r bir namiz din “ xsi s hif ”sin gönd rilir.

3.15. Müsabiq nin yekun n tic l rin sas n i yerini d yi n mü lliml rin siyahısı Nazirliyin nternet saytında yerl dirilir, müvafiq siyahılar mü ayi tedici m ktubla aidiyy ti t hsil i idar etm orqanlarına, Nazirliyin birba a tabeliyind olan mü ssis l r gönd rilir.

3.16. Nazirliyin gönd ri i sasında t hsil mü ssis sinin r hb ri il mü llim arasında m k müqavil si ba lanılır v mrl r smil dirilir.

3.17. H r hansı bir s b bd n göst ril n vaxtda müsahib d i tirak etm y nl r üçün t krar müsahib keçirilmir.

3.18. Mü lliml rin yerd yim si üzr müsabiq nin n tic l ri il ba lı apelyasiya ikay t l rin müsabiq ba a çatdıqdan sonra bir h ft rzind baxılır.

3.19. Mü lliml rin yerd yim si üzr müsabiq ba a çatdıqdan sonra qalan, el c d yerd yim il laq dar yeni yaranan vakant yerl r mü lliml rin i q bulu üzr müsabiq y çıxarılır.

3.20. Mü lliml rin i q bulu üzr müsabiq keçiril n müdd td yerd yim üzr müraci t l r baxılmır. q bul üzr müsabiq ba a çatdıqdan sonra v yerd yim üzr növb ti müsabiq y d k olan müraci t l r f rdi qaydada baxılır.



#### 4. Mü lliml rin i q bulu üzr müsabiq nin keçirilm si

4.1. T hsil Nazirliyi sistemin daxil olan mü ssis l r mü lliml rin i q bulu m rk zl dirilmi qaydada üç m rh l li müsabiq yolu il (elektron riz d ki göst ricil rin qiym tl ndirilm si, test imtahanı v müsahib ) elektron proqram t minatı t tbiq olunmaqla h yata keçirilir.

4.2. Ali v orta ixtisas t hsili mü ssis l rini pedaqoji ixtisaslar üzr bitirmi v dövl t nümun li t hsil s n di (diplom) almı , hazırda i l m y n, müv qq ti m k müqavil si il i l y n mü lliml r mü ssis l r i q bul üzr müsabiq d i tirak ed bil rl r.

4.3. Mü lliml rin i q bulunu h yata keçirm k üçün T hsil Nazirliyinin r smi nternet saytının ([www.edu.gov.az](http://www.edu.gov.az)) “Mü lliml rin i q bulu” s hif sind bu Qaydalar, Müsabiq yolu il mü lliml rin i q bulu qaydalarının t tbiqini t nziml y n s n dl r toplusu (“Vakant yerl r bar d m lumat”, “Elektron riz ”, “ q bul üçün vakant yerl rin seçilm si v elektron riz nin doldurulmasına dair t limat”, “Test suallarının cavablandırılmasına dair t limat”, “Bo qalan yerl r lav yerl dirm üçün müraci t dair t limat”) v “ xsi s hif ” yerl dirilir.

4.4. Müsabiq d i tirak etm k üçün T hsil Nazirliyinin r smi nternet saytında ([www.edu.gov.az](http://www.edu.gov.az)) «Mü lliml rin i q bulu üzr müsabiq » s hif sin daxil olub elektron riz doldurulmalıdır. Elektron riz l rin q bulu vaxtı h r il T hsil Nazirliyi t r find n mü yy nl dirilir v elan edilir.

4.5. Müsabiq yolu il mü lliml rin i q bulu qaydalarının t tbiqini t nziml y n s n dl r toplusuna daxil olan “Namiz dl r t r find n vakant yerl rin seçilm si v elektron riz nin doldurulmasına dair t limat”a uy un olaraq müsabiq d i tirak üçün elektron riz doldurulur. Qar ısında **(H-1)** v **(H-2)** i ar si olan vakant yerl r k nd m kt bl rind h v sl ndirm t dbirl rinin t tbiqi n z rd tutulan yerl rdir.

4.6. H r bir namiz d ixtisası üzr n çoxu 8 (s kkiz) vakant yer seç bil r. mtahanın n tic si sasında namiz dl rin vakant yerl r yerl dirilm si seçim ardıcılı l gözl nilm kl aparılır.

4.7. Elektron rizli rinq buluba a çatdıqdan 5 (be) t qvim günü sonra rizsi t sdiql nmi namizdl r üçün müsabiq y buraxılma, test imtahanının keçirilm vaxtı v yeri bar d m lumatlar onların “ xsis hif ”sind yerl dirilir.

4.8. Müsabiq nin birinci m rh l sind h r bir namiz din qiym tl ndirm si “Mü lliml rin i q bulu üzr müsabiq d i tirak ed n namiz dl rin elektron riz l ri sasında t hsil v nailiyy t göst ricil rinin qiym tl ndirilm si meyarları” sasında elektron proqram t minatı vasit sil aparılır.

4.9. Mü lliml rin i q bulu üzr müsabiq nin ikinci m rh l sind test imtahanın keçirilm si üçün T hsil Nazirliyi t r find n müvafiq ixtisaslar üzr i çi qrupları yaradılır v “Test bankı” hazırlanır.

4.10. Müsabiq i tirakçıları imtahanın ba lanmasına 1 (bir) saat qalmı qeydiyyatdan keçm lidirl r. Bunun üçün xsiyy t v siq sinin sli t qdim edilir. xsiyy ti t sdiq ed n s n d t qdim olunmadıqda, namiz d imtahana buraxılmır.

4.11. H r hansı bir s b bd n göst ril n vaxtda imtahanda i tirak etm y nl r üçün t krar imtahan keçirilmir.

4.12. mtahanda i tirak ed n h r bir namiz d f rdi olaraq kompyuterd uy un ixtisaslar üzr ümumt hsil m kt bl ri üçün f nn proqramının m zmununa aid 25 test, metodika v t lim strategiyalarına aid 5 test, m ntiq v ümumi dünyagörü ün aid 5 test olmaqla, c mi 35 sual t qdim edilir. Sualların cavablandırılmasına 60 d qiq vaxt ayrılır.

4.13. H r bir düzgün cavab 1 balla qiym tl ndirilir v verilmi vaxt rzind icra olunduqdan d rhal sonra düzgün cavabların sayına uy un topladı ı bal kompyuterin ekranında göst rilir.

4.14. Test tap ırıqlarının 80 v daha yüks k faizin , y ni 28 v daha çoxuna düzgün cavab vermi namiz dl r keçid balını toplamı hesab olunurlar. H v sl ndirm t dbirl ri t tbiq olunan vakant yerl r namiz dl r üçün test tap ırıqlarının 60 faizin , y ni 21 v daha çoxuna düzgün cavab keçid balı hesab olunur.

4.15. q bul üzr müsabiq nin I v II m rh l l ri üzr qiym tl ndirm nin n tic l ri n z r alınmaqla namiz dl rin yekun

qiym tli ndirilm si, vakant yerl rin sayına v seçim ardıcılı ına uy un h r bir ixtisas üzr n yüks k bal toplamı namiz dd n ba layaraq yerl dirm elektron proqram tminatı vasit sil d rhal imtahandan sonra h yata keçirilir v n tic l r bar d m lumat h r bir namiz din “ xsi s hif ”sin gönd rilir.

4.16. Müsabiq nin I v II m rh l l ri üzr qiym tli ndirm nin yekununa uy un topladı ı ümumi bal v III m rh l sind i tirak bar d m lumat h r bir namiz din “ xsi s hif ”sin gönd rilir.

4.17. Müsabiq nin III m rh l sin buraxılmı namiz dl r “ xsi s hif ”d qeyd olunan tarixd xsi i ini (elektron riz nin sur ti, diplom(lar) v ona lav (l r) (xaricd t hsil alanlar diplomla yana ı t hsil s n dl rinin tanınmasına dair had tnam ), xsiyy t v siq si, sa lamlıq haqqında arayı , m k kitabçası ( g r varsa) v elektron riz sind göst ril n m lumatları t sdiq ed n dig r s n dl rin sli v ya notarial qaydasında t sdiq olunmu sur ti) müsabiq komissiyasına t qdim etm lidirl r.

4.18. Müsahib m rh l sind n vv l namiz din elektron riz sind qeyd olunmu m lumatların düzgünlüyü s n dl rin sli il yoxlanılır. Elektron riz d ki m lumatlarla t qdim edil n s n dl r arasında uy unsuzluq halları a karlandıqda, o cüml d n t hsil s n di dövl t nümun li olmadıqda v ya hazırda mü llim i l diyi m lum edildikd h min namiz d müsabiq d n k narla dırılır.

4.19. H r hansı ixtisas üzr bir vakant yer iki v daha artıq sayda eyni bal toplamı namiz d olduqda, müsabiq komissiyası t hsil s viyy si v seçdiyi vakant yerin ya ayı yerin yaxın olmasını ara dırmaqla müvafiq q rar q bul edir.

4.20. q bul üzr müsabiq nin n tic l rin gör h r bir ixtisas üzr bo qalan yerl r bar d m lumatlar “Mü lliml rin i q bulu üzr müsabiq ” s hif sind “ xsi s hif ” daxilind yerl dirilir. Bütün ixtisaslar üzr müsahib m rh l si ba a çatdıqdan sonra, müsabiq nin n tic sin gör keçid balı toplayaraq seçdiyi vakant yer i q bul oluna bilm y n namiz dl r T hsil Nazirliyi t r find n mü yy nl dirilmi müdd td “ xsi s hif ”sind n bo qalan yerl r haqqında m lumatla tanı olub uy un ixtisas üzr n çoxu 4 vakant yer seç r k lav yerl dirm d i tirak edirl r.

4.21. İlavə yerlərdə dirm üçün boş qalan yerlərin seçimi bitdikdən sonra müsabiqədə ən çox bal toplayandan başlayaraq yerlərdə dirm elektron program təminatı vasitəsilə həyata keçirilir və nəticələr namizədlərin "xsis hif"sinə göndərilir. İqbul olunanlar müsahibə qaydalarına uyğun olaraq sənədlərini təqdim etməklə müsahibədə keçirilir. Müsahibə mərhələsində nəvvəl namizədlər elektron rəzində qeyd olunmuş məlumatları sənədlərin əli ilə tutu durularaq təsdiqlənir. Müsahibə zamanı nitq qabiliyyəti və tibbi-psixoloji durum barədə "uyundur" və ya "uyun deyil" qeydləri edilir, ümumi dünyagörüşü, peşə kompetensiyaları və xsis keyfiyyətləri sərbəllik kəlaüzə qiymətləndirilir.

4.22. Müsabiqənin yekun nəticələrinə əsasən i qbul edilən müəllimlər müəyyən ediləndikdən sonra onların siyahısı Nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar göndərilən aidiyyəti üzrə təhsil idarəetmə orqanlarına, Nazirliyin birbaşa tabeliyində olan müəssisələrə göndərilir.

4.23. Nazirliyin göndərişində təhsil müəssisələrinin rəhbəri ilə müəllim arasında məhkəməqavil sənədlənir i qbul mərhələsindədir.

4.24. Yerli təhsil idarəetmə orqanları müsabiqə nəticəsində vakant yerlər, o cümlədən həvəsləndirmə tədbirləri təbiiq olunan yerlərin i qbul olunanların pədaqoji fəaliyyət bəlamaları barədə məlumatı sentyabrın 30-dək Təhsil Nazirliyin təqdim etməlidir.

4.25. Müsabiqənin nəticələri ilə bəllə apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə bəllə çatdıqdan sonra bir həftə ərzində baxılır.

4.26. Müəllimlərin i qbulu üzrə müsabiqə bəllə çatdıqdan sonra, hər bir ixtisas üzrə keçid balını toplayıb, lakin i qbul olunmayanların siyahısı müsabiqə komissiyası tərəfindən təsdiq olunur. Tədris ilində yaranan vakant yerlər barədə məlumatları Təhsil Nazirliyində mütəmadi olaraq toplanılır, təhlil edilir və keçid balını toplamı müsabiqə iştirakçılara elan edilir. Eləndə göstərilən müddətdə elektron seçim etməsi müsabiqə iştirakçıları üçün ilavə yerlərdə dirm qaydalarına uyğun i qbul aparılır.

4.27. Müsabiqə bəllə çatdıqdan sonra vakant qalan, əlcəddərs ilində yaranan vakant yerlər daimi i qbul olunandıq, saathesabı və ya vəzifəlik

qaydasında müküqavil si bala nılmaqla, dig r t hsil mü ssis l rind n ixtisaslı mü lliml rin i q buluna icaz verilir.

4.28. Ümumt hsil m kt bl rinin t dris planında “ ctimai f nl r” bölm sind n z rd tutulan f nl rin t dris edilm si üçün xarici ölk l rd t hsil almı mü lliml rin saathesabı, v zçilik qaydasında v ya müv qq ti m k müqavil si il i q bulu qada andır.

## **5. Qaydaların pozulmasına gör m sulıyy t**

Mü lliml rin i q bulu il laq dar bu Qaydalara riay t edilm si v kadrlarla i sah sind yol veril n nöqsanlara gör müvafiq t hsil orqanlarının v t hsil mü ssis l rinin r hb rl ri, habel müsabiq komissiyalarının üzvl ri qanunvericiliy müvafiq olaraq m sulıyy t da ırlar.